

# Rəssamlarımızın gülüşü

Bu gün gülüşü bizə bəxş edən təkcə bir-birimizlə münasibətimiz deyil. Belə ki, uzun əsrlərdir ədəbiyyat və incəsənət vəsi-təsilə biz təlx olmuş ov-qatımızı əvvəlki nikbin durumuna qaytarmağa çalışırıq.

Oxunan satirik hekayə və təmsil, tamaşa etdiyimiz komediya, eşitdiyimiz məzəli mahnı, kitab-jurnallarda və sərgi salonlarında gördüyüümüz karikatura və şarjlar bizə bol gülüş bəxş edir, desək, yanılımırlıq. Bu mənada aprelin 1-nin bayram kimi qəbul olunması da insanların buna ehtiyaclarının göstəricisiidir. Bu fikirlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin "Rəssamlarımızın gülüşü" yazısında yer alıb. Yazını təqdim edirik.

Qeyd etmək lazımdır ki, rəsmli satiraya Azərbaycan təsviri sənətində hələ Orta əsrlərdə - miniatür üslubunda çəkilmiş əsərlərin arasında rast gəlmək



mümkündür. Sonrakı dövrlərdə bu sahə özünün davamlı təzahürünü 1906-ci ildən nəşr olunmağa başlayan "Molla Nəsrəddin" jurnalında göstərmişdir. Sovet dönməmində isə bu ənənəni bu günə kimi çap olunan "Kirpi" jurnalı davam etdirməkdədir. Azərbaycan rəssamlarının bütün nəsilləri-

nin yaradıcılığında, bəzən hətta özünü tamamilə başqa janrlara həsr etmiş firça ustalarının (S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev və s.) bedii irləsində insanlara gülüş bəxş edən karikatura və şarjlara rast gəlmək mümkündür. Bununla belə, gülüşə bedii münasibəti yaradıcılığında geniş yer ayıran sənətkarlarımıza da az olmayıb. Ə.Əzimzadə, Q.Xalıqov, H.Haqverdiyev, Nəcəfqulu, İ.Axundov, K.Kazımzadə, A.Quliyev, B.Hacızadə, B.Qasımxanlı, Y.Səmədov, Elturən, H.Nəsiroğlu, S.Soltanlı, S.Cəfərli, Y.Əsədli və s. rəssamların yaradıcılığında həyatımızın çox müxtəlif sahələrinə özündə satirik münasibəti öks etdirən karikaturalar görmək mümkündür.